

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ(UNEC)

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİNİN (UNEC)
90 İLLİYİNƏ
HƏSR OLUNMUŞ ONLAYN-KONFRANS

GƏLƏCƏK HAQQINDA AXTARIŞLAR FONUNDA
İNTELLEKTUAL MİRAS MƏSƏLƏSİ

P R O Q R A M

13 iyun 2020-ci il

Saat-11.00

BAKİ – 2020

Onlayn-konfransın açılışı.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru iqtisad elmləri doktoru, professor **Muradov Ədalət Cəlal oğlunun** çıxışı

Onlayn-konfransın moderatoru.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadi nəzəriyyə” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor **Babayev Əlican Pirican oğlu**

Məruzələr:

1.AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor **Axundov Bəhmən Yusif oğlunun** həyat və elmi yaradıcılığı.

Məruzəçi “İqtisadi nəzəriyyə” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru **Yusifov Oktay Yusif oğlu.**

2.AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor **Vəliyev Teymur Suleyman oğlunun** həyat və elmi yaradıcılığı.

Məruzəçi “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının professoru, iqtisad elmləri doktoru **Nəbiyev Rasim Əmir oğlu**

3.AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor **Ələsgərov Ağasəlim Kərim oğlunun** həyat və elmi yaradıcılığı.

Məruzəçi “İqtisadi nəzəriyyə” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru **Əliyev Dilşad Ziyad qızı.**

4.İqtisad elmləri namizədi, dosent **Əliyev Şamil Rəhim oğlunun** həyat və elmi yaradıcılığı.

Məruzəçi “İqtisadi nəzəriyyə” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru **Sərdarova Sevda Yusif qızı.**

5.İqtisad elmləri doktoru, professor **Quliyev Rəqib İsmail oğlunun** həyat və elmi yaradıcılığı.

Məruzəçi “İqtisadi nəzəriyyə” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor **Babayev Əlican Pirican oğlu.**

6.İqtisad elmləri doktoru, professor **Qarayev İslam Şamil oğlunun** həyat və elmi

yaradıçılığı. Məruzəçi “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Nəzərəliyev Sadiq Binyamin oğlu.
7.İqtisad elmləri namizədi, professor Dadaşov Ağaməmməd həsən Ağaləkbər oğlunun həyat və elmi yaradıçılığı. Məruzəçi “İqtisadi nəzəriyyə” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Məmmədov İsa İsmail oğlu.
8.İqtisad elmləri namizədi, professor Qasimov Ələsgər Ramazan oğlunun həyat və elmi yaradıçılığı. Məruzəçi “İqtisadiyyat” fakültəsinin dekanı iqtisad üzrə fəlsəfə doktoru, dosent Quliyev Asiman Aydın oğlu.
9.İqtisad elmləri doktoru, professor Məmmədov Yuri Məmməd oğlunun həyat və elmi yaradıçılığı. Məruzəçi “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Məmmədov Akif Bəylər oğlu.
10.İqtisad elmləri doktoru, professor Əmikişiyev Fəslə Məmməd oğlunun həyat və elmi yaradıçılığı. Məruzəçi “İqtisadi nəzəriyyə” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Məmmədov Aydın Bayram oğlu.
11.İqtisad elmləri doktoru, professor Musayev Mirağa Əşrəf oğlunun həyat və elmi yaradıçılığı. Məruzəçi “İqtisadi nəzəriyyə” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Xankişiyev Xankiş Səməd oğlu.
12.İqtisad elmləri doktoru, professor Meybullayev Məmməd həsən Xanlar oğlunun həyat və elmi yaradıçılığı. Məruzəçi “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əliyeva Alina Məcid qızı.
13.İqtisad elmləri doktoru, professor Axundov Ərəstun Həmzə oğlunun həyat və elmi yaradıçılığı. Məruzəçi “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının müdiri, iqtisad elmləri

doktoru, professor Əliyev Ümüdvar Qənbər oğlu.
14.İqtisad elmləri doktoru, professor Sadiqov Qara Əli oğlunun həyat və elmi yaradıcılığı. Məruzəçi “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının professoru, iqtisad elmləri doktoru Manafov Qabil Nadir oğlu.
15.İqtisad elmləri doktoru, professor Şirinov Həbib Rəhim oğlunun həyat və elmi yaradıcılığı. Məruzəçi “İqtisadi nəzəriyyə” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Qurbanova Zümrüd Məmməd qızı.
16. İqtisad elmləri doktoru, professor Mustafayev Muxtar Mehdi oğlunun həyat və elmi yaradıcılığı. Məruzəçi “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının professoru, iqtisad elmləri doktoru Babayev Telman Qurban oğlu.
17.İqtisad elmləri doktoru, professor Nəsrollayev Fikrət Ağagül oğlunun həyat və elmi yaradıcılığı. Məruzəçi “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Abbasova Tamilla Cəlal qızı.